



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanlıq ideyasının təbliği

Faiq Ələkbərli
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

V Yazı

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təsis iclasında da Fətəli xan Xoylunun çıxışının əsas məzmunu o iddi ki, Azərbaycan xalqı artıq milli bayraqı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdür. "Qüvvəmiz qədər vazifəmizi ifa etdik. Həla çox şey edə bilməmişik, amma bunu cürətə deyə bilmərəm ki, hökumətin nöqsanları ilə barabər yol göstərən işləqli ulduzu bu şüar olmusdur: Millətin Hüququ, İstiqlali, Hüriyyəti". 1 Xoylu parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayri-seçkililiyin olmasına da dəfələrlə bəyan etmişdir. O deyirdi ki, Azərbaycandakı Türk milləti heç bir zaman bu Vətəni özlərinə tək övlad kimi görməyiblər. Bu baxımdan Azərbaycan Cümhuriyyəti türk, qeyri-türk bütün etniklər, etnoslar üçün Vətəndir və Milli İstiqlali hər bir kəs qorunmalıdır. O, deyirdi: "Hökumətin qabağında mühüm bir məsələ var isə de, o da istiqlaliyet məsələsidir. Bizim birinci məsələmiz budur. Buna diqqət edəcəyiz. Sizlərde buraya hər bir yerdən gəlmis olduğunuz onu göstərir ki, bu istiqlaliyet tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yerde çalışsa, o millət azad olsa öz məqsədinə çatacaqdır".

Xoylu 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətini Paris sülh konfransının iştirakçı dövlətlərinin (Fransa, İngilterə, ABŞ və b.) tanımmasını böyük sevincle qarşılımış və bununla bağlı parlamentdəki çıxışında demişdir: "Bu yalnız bizim üçün deyil, ümum Türk milleti və Türk aləmi üçün böyük bir bayramdır".³ Sovet Rusiyasının 27 aprel işgalindən sonra Tiflise gedən Xoylu iyunun 19-da rus-erməni terrorçuları tərəfindən şəhid edilmişdir.

M.Ə.Rəsulzadə kimi, ilk dövrlərdə sosial-demokratizmə meyil göstərən Məhəmməd Əli Rəsulzadə-Rəsulzadə (1882-1928) əmisi oğlu ilə birlikdə 1903-cü ildə "Türk gənc inqilabçılar dərnəyi"ni yaratmış, "Şərq-Rus" qəzetiin birgə yazdıqları bir neçə məqalədə elm öyrənməyin vacibliyini də vurğulmuşlar. Qafqazda ilk müsəlman sosial-demokrat "Hümmət" təşkilatını yaradanlardan biri olan Rəsuloglu həmin dövrde Bakıda fəaliyyət göstərən İ.V.Stalin Rəsulzadənin ilk görüşünü də təşkil etmişdir.⁴ Həmin görüşdə onlarla birgə əməkdaşlıq etmek istəyen Stalin, Vişinski kimi bolşeviklərlə sonuna qədər yollarının bir olmayacağı yaxşı anlayan əmioğulları bu məsələde milli mövqə tutublar. Bunu, Rəsuloglu da yazdığı xatirələrində təsdiqləmişdir: "O tarixlərdə çar rejimini devirmək üçün Qafqaziyada çalışan in-

Milli-demokratik ideya cərəyanı: Türkçülük/azərbaycanlıq, çağdaşlıq və islamçılıq

qiləbçi sosialistlər, bolşeviklər və mənşeviklərə temas halında idik. Bu partiyaların üçü də bizi öz tərəflərinə çəkməyə çalışırdı, amma biz əslə ya-naşmirdıq. Güñerin bir günü Stalin məni və Məhəmməd Əmin bəyi də-vət etdi və onlara ittifaq etməmizi istədi. Biz ona bolşevik nəzəriyyə və ruhunun məməketimizin ruh və ya-sayış tərzinə uyğunlaşmayacağını söyləyərək təklifini redd etdik".

"Təkamül", "Yoldaş" kimi qəzetlə-rə yazdığı məqalələrində Rəsuloglu-nun millət, milliyət, sosial-demokra-

mentin deputati olmaqla yanaşı, 1919-cu ildə hökumət mətbəəsinə müdürü təyin olunmuş və "Müsavat"ın Bakı Komitəsinin üzvü seçilmişdir. Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra digər hökumət və parlament üzvlərinin əksəriyyəti kimi Rəsuloglu da həbs edilib, 1920-ci ilin noyabrında Rəsulzadə ilə birlikdə Moskvaya aparılmışdır. İki ilə yaxın müddətdə Moskvada. Millətlər Komissarlığının nezdindəki kooperativ təşkilatda işləməli olan Rəsuloglu A.Kazımkəzadə ilə birlikdə 1922-ci ilin sonlarında Qacarlarla, oradan da İstanbula üz tutmuşdur. 1923-1931-ci illərdə Rəsulzadə ilə birlikdə Azərbaycan Milli Mərkəzində çalışan Rə-

da təbliğ etmişdir. "Hürriyəti-bəşəriyyə" adlı ilk şeirlər kitabında o, Vətənenin əsareti altında qalması ilə heç-cür barışmaq istəməyib, belə vaxtda rahat yeyib-yatmağı, arsız millət olub torpağı ədaya satmağı doğru sayma-mışdır. Müzənnib yazdı:

**Ey dəli könlüm, Vətəne ver rəvac,
Heç rəvadımı verək qeyrə bac.
Milli hökumət dillərik sadəcə,
İstəməriz təntənəli təxtü tac.**

Milletini "Leyla" adlandırb, onu "Məcnun" gözündə görən Müzənnibin fikrincə, xalqın azadlığı uğrunda Vətəndən sürgün edilib və hər nə qədər məsakin qalib, qəmkürəsər olsa da, yenə

qövmələrin nəvələrindən olduğu da zənn edilir. Bu cüra zənniyatdan sərf-nəzər etdikdə bu gün Qafqazının əhalisi üç qismə bölündür: 1) Əsil Qafqaz əhli; 2) Turanlılarından olan türk, tatar və monqollar; 3) "Ariya" qövmələrindən olan ruslar ilə ermənilər və iranlılar və saira".¹¹ Ona görə, Azərbaycan türklerinin millət ki-mi təşəkkülündə əsasən türk-tatarlar ilə yanaşı, türkəşmiş möğollar da iş-tirak ediblər.

O, yazdı ki, 1900-cu illərdə Türk ziyanları Ə.Hüseynzadə və Ə.Ağaoğlu Qafqazdakı türk və islam balala-rına türkülüyü, islamlığını bildirmiş, yəni "həsbi-nəsəbini öyrətmüş", "aba-vü əcdadını" tanıtmışdır.¹² Ə.Hü-

suloğlu İstanbulda "Yeni Kafkasya", "Azəri-türk", "Odlu Yurd" məcmueləri, daha sonra da Ə.Cəfəroğlunun nəşr etdiyi "Yurd bilgisi" ilə əməkdaşlıq et-miuşdur.

O, 1950-ci illərdə Ankaradakı "A-zərbaycan", 1960-ci illərdə isə Almaniyadakı "Müsavat" jurnalına məqalə-lər yazmışdır. Onun hekayələri, şeirləri və usaqlä-rə aid nağılları da vardır.

İlk müsəlman

da sevdiyi bir ad var – "millət". O, ya-zırdı:

**Millətimdən çekmərəm əl,
xarü zar olsam da mən,
Dönmərəm əzmimdən hərgiz tarimar olsam da mən.**

seynzadə, Ə.Ağaoğlunun Quzey Azərbaycanda olmadığı bir dövrə onların yolunu davam etdirən Ə.Müzənnib Türkçülük və İslamçılıq yolu tutan əqidədaşları kimi hesab edirdi ki, millətin varlığı onun dilinin və adətlerinin qorunub saxlanılmasından və İslam dininə sahib çıxm-

"Təkamül", "Yoldaş" kimi qəzetlərə yazdığı məqalələrində Rəsuloglunun millət, milliyət, sosial-demokratiya aid baxışları əmisi oğlu Rəsulzadədən çox da fərqlənmirdi. "Hümmət" in fəaliyyəti Çarlıq tərəfindən qadağan olduqdan sonra (1907) əksər "hümmətçilər", o cümlədən Rəsulzadə Qacarlar dövləti-nə gedərək buradakı məşrutiyət hərəkatına qoşulduqları halda, Bakıda qalan Rəsuloglunun ən böyük xidmətlərinəndən biri də 1911-ci ilin oktyabrında Bakıda T.Nağıoğlu və A.Kazımkəzadə ilə birlikdə "Müsavat" partiyasını yaratmasıdır

sindən asılıdır.

İslamlığa gəlince, Müzənnib İslam dini və onun banisi Məhəmməd peyğəmbərin (s.) hayatı ilə bağlı məqalələr yazmış, Allah Rəsulundan bəhs edən "Muxtarnamə" romanını türkçəyə tərcümə etmişdir. Onun İslama dair ən dəyərli kitabı "Müxtəsər ənbiya və İslam tarixi"dir. Müzənnib Həzəret Məhəmməde (s) həsr etdiyi "Mövlud" əsərində yazdı ki, Peyğəm-bərin (s) dünyaya gəlməsi ilə bu gün dünyada yeni əzəmetli bir tacdar doğmuşdur. Müzənnibin fikrincə, bununla da bəşəriyyətdə yeni bir başlangıçın əsası qoyulmuş, insanlar Peyğəmbərin (s) yaydığı haqqın dininə tapınmağa başlamışlar.

Fikrimizcə, Müzənnibin Məhəmməd peyğəmbərə (s) həsr etdiyi şeirləri arasında "İqrari-iman" fəlsəfi-əxa-laqi mənasına görə xüsusi, diqqətəlayiqdir. O, bu şeirində yazdı ki, Peyğəmbərin (s) mövludu cəhəlat və nadanlıq içinde böyükən insanlar üçün nücat yolu olmuşdur. Onun fikrincə, Peyğəmbərin İslami təbliğ etməsi ilə insanlar arasında bərabərlik, ədalət və azadlıq ideyaları yayılmış, bununla da onun dövründə artı cə-həlatdən əsər-əlamət qalmamışdır. Çünkü Peyğəmbər (s) irqindən, cindən asılı olmayaraq bütün insanların bərabər olması ideyəsinə irəli sürmüştü. 15. Müzənnibin fikrincə, o vaxta qədər ki, müsəlmanlar Peyğəmbərin (s) qoyduğu yol ilə getdilər, onda bütün dünyada cahangir və məşhur oldular. Ancaq bu yoldan kə-nara çıxıdan sonra müsəlman dünyasında veziyət tamamilə dəyişdi.



sosial-demokrat təşkilatı "Hümmət" in fəallarından olan Abbasqulu Kazımkəzadə (1882-1947) "Müsavat" in ya-ranmasında da yaxından iştirak etmişdir. 1918-1920-ci illərdə Milli Şuranın və Parlamentin üzvü olan Kazımkəzadənin rəhbərliyi ilə 1918-ci il oktyabrında "Türk ocağı" adlı mədəni-maarrif cəmiyyəti yaradılıb. Cümhuriyyətin süqtündən sonra Lahicəda hebs edilərək Moskvaya Butırka həbsxanasına göndərilən Kazımkəzadə M.Ə.Rəsuloglu ilə birlikdə Qacarlar dövlətinə, oradan da İstanbula üz tutmuşdur.

İstanbulda M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi milli təşkilat və jurnal-qəzetlərde çalışın Kazımkəzadə 1930-cu illərdə Almaniyada yaşamış, "İstiqlal" və "Qurtuluş" jurnallarında Abbas Eldəniz imzası ilə məqalələr yazmışdır. İkinci Dünya müharibəsi başlayanda yeniden Türkiye'ye qayıdan Kazımkəzadə 1947-ci ildə İstanbulda vəfat etmişdir.

Əlabbas Müzənnib (1883-1938) Türk romantizminin (Azərbaycan) nümayəndəsi olmaqla yanaşı türkçülük, istiqlalçılıq, islamçılıq ideyalarını

Müzənnib "Dirilik" (1914-1916) adlı jurnalı nəşr etməkdə də məqsədi Quzey Azərbaycan türklərinə türkük və islamlıqlarını anlatmaq istəydi. O, həmin jurnalda çıxan məqalələrində yazırdı ki, dini və etnik mənsubiyət arasında fərq vardır. Bu mənada yalnız türkərin özürləri "Islam milleti" adlandırılmasının doğru deyildir. Çünkü İslama tapınan əreb, fars, türk kimi bir çox müsəlman xalqları vardır.

Müzənnib yazdı ki, bütün millətlər öz əvladlarına hansı irqden, cinsden, etnosdan olmaları barədə bilgi vere bildikləri halda, Qafqaz türkləri bunnan məhrumurlar: "Tarixi bilməyən bir millet özünün nə olduğunu bilməz, özünün nə olduğunu bilməyən millətde şərəf və izzəti-nəfsin olmağı qeyri-mümkündür". 10 Müzənnib görə, qədim bir qita olan Qafqaz çox müxtəlif etnoslardan ibarətdir ki, bu-na əsas səbəb də tarixən Asiyadan Avropaya köç edən qövmlərin bir hissəsinin burada məskunlaşmasıdır: "O qəbile əhalisinin bir miqdarı o

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur